

Calaladdin Rumi

İbrət və müqabılə,  
yaxud  
Ümmətlər ixtilafı

84(5) 1525

R 87



Azərbaycan Respublikası  
Mədəniyyət və Turizm Nazirliyi

*Abdulla Şaiqin Mənzil Muzeyi*

## İbrat və müqabila, qaxıd ümmətlər ixtilafı

“Məsnəvi”- dən tərcümə edəni:  
Şərq dilləri və şəriət müəllimi  
Mirzə Abdulla Talibzadə

Təqdim 2016

Hicri tarixi: 1324 (1906)

MÜCBURİ NÜSXƏ  
№

F. Köçərli adına  
Respublika Uşaq  
KİTABXANASI  
INV. № 86690

2008

**Mövlana Cəlaləddin Ruminin 800 illik  
yubileyi münasibətilə nəşr edilir.**

**Redaktor:**

**Teymur Kərimli**

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor

**Ərəb əlifbasından çevirəni:**

**Arif Ramazanov**

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar  
Institutunun böyük elmi işçisi



**Rəssam:**

**Vüsal Bağırov**

Sənətşünaslıq namizədi, dosent

Bu kitabda Abdulla Şaiqin Mövlana Cəlaləddin Ruminin "Məsnəvi"indən tərcümə etdiyi və 1906-ci ildə nəşr etdirdiyi "İbrət və müqabilə, yaxud ümmətlər ixtilafi" oxuculara təqdim edilmişdir.

ISBN 978-9952-444-01-8



**AKTUALLIĞINI İTİRMƏMİŞ  
İQTİBAS**

Abdulla Şaiq Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus iz qoymuş görkəmli sənətkar, istedadlı pedaqoq kimi tanınır. Onun ədəbi irsi indi də xalqımız, xüsusən məktəb uşaqları tərəfindən sevilə-sevilə oxunur və əzbərlənir. Təzəcə dil açan körpəyə valideynləri ilk dəfə Şaiq qələminin məhsulu olan "Ala-bula boz keçi" şeirini əzbərlədirlər. Abdulla Şaiqin dərin məzmunlu poemaları, vətənpərvərlik ruhuna köklənmiş şeirləri bu gün də müstəqil respublikamızın azad vətəndaşlarına patriotizm duyğuları yaratmağa xidmət göstərməkdədir.

Keçən yüzilliyin əvvəllərində yaşayıb yaratmış ziyalı nəslinin başqa nümayəndələri kimi, Abdulla Şaiq də qələmini ən müxtəlif janrlarda sınaqdan keçirmiş və həmişə də uğur qazanmışdır. Orijinal əsərlərlə yanaşı Abdulla Şaiqin bir sıra tərcümə və iqtibasları da vardır ki, onlardan biri də anadan olmasının 800 illiyi bütün dünya miqyasında bayram edilmiş böyük türk şairi və mütəfəkkiri Mövlana Cəlaləddin Ruminin "Məsnəvi"indən edilmiş "İbrət və müqabilə, yaxud ümmətlər ixtilafi" adlı iqtibasdır.

1906-ci ildə tərcümə edilmiş bu əsərin nəşrindən vətənpərvər şairin əsas məqsədi – ibrət yolu ilə milləti birliyə və əmin-amanlığa, fitnəkarlara uymamağa, dinin və əqidənin saflığını, ilkin gözəlliyyini qorumağa səsləmək olmuşdur.

Əsərin böyük bir hissəsi – yəhudi padşahının hiylə

yolu ilə xristianlar arasına nifaq salaraq onları bir-birinə qırdırmaq əhvalatının təsviri Mövlana'dan götürülmüş, daha sonra isə Abdulla Şaiq analogiya yolu ilə həmin hadisəni islam aləminə keçirərək bu barədə narahatlığını gözəl poetik dillə izhar etmişdir. Şair göstərir ki, əgər vaxtilə yəhudilər xristianların arasına nifaq sala bilmisdilərsə, indi eyni zülmü xristianlar müsəlmanların başına gətirməkdədir. Bütün bunları nəzərdə tutan şair ürək ağrısı ilə yazır:

Oldu islam əhli pamali-nifaq,  
Xaricilər əmri görçək bu sayaq,  
Sandılar cümlə qənimət fürsəti...  
...İngilis Rumiyədə İranda  
Açıdı məzhəb məktəbi ol anda.  
Həm firəng açdı məkatib bişümar  
Dövləti-Osmani də həddən kənar.

Abdulla Şaiq bu cür məktəblərdən çıxan satqın din xadimlərinin adlarını müsəlman qoyaraq, əslində Ruminin hekayəsində təsvir edilmiş xain vəzir kimi islam dinini parçalayıb dağıtmaq məqsədi güddüyünü söyləyir, milləti onlara uymamağa, Qurana və peyğəmbərin şəriətinə qail olmağa çağırır.

Bu gün də islam xalqlarını müxtəlif məzhəblərə salıb bir-birindən ayırmak və asanlıqla istismar etmək istəyən məkrili qüvvələr az deyil. Ona görə də Abdulla Şaiqin bu iqtibası öz aktuallığını və cəmiyyətin birliyi üçün böyük əhəmiyyətini saxlamaqdadır.

Teymur Kərimli, AMEA-nın müxbir üzvü

122 . 11 - 47

## عبد و مقابلة

يأخذو

امثل اختلافى

مثنويين مترجمى:

الله شرقى واحكام شرعى معلمى : ميرزا عبد الله

طالب زاده

سنة ١٣٢٤

**İbrət və müqabilə  
yaxud  
ümmətlər ixtilafi**

**“Musəvi padşahının nəsaralara zülmü”**

Nəql edir mollayı-Rumi “Məsnəvi”  
Var idi bir padşahi-musəvi.

Dini-İsanın könüldən düşməni,  
Həm nəsaralar ədusu rəhzəni.

Qırdırardı, zülm edib ol millətə,  
Rəhm qılmazdı uşaq, həm övrətə.

Bir vəziri var idi, çox fitnəgər,  
Həm müzəvvər, həm həsudu hiyləgər.

Ərz qıldı şaha kim, ey hökmran!  
Bunca zülmü zahir etmə, ələman!

Aşkara xalqı salmaq zillətə,  
Var ziyanı millətü həm dövlətə.

Şah dedi: Bəs bu işə tədbir qıl!  
Çarə yoxdur, qeyr bir təzvir qıl!

Ta ki, nəsrani cahanda qalmasın,  
Dini-İsa puç olub, kök salmasın.

**“Vəzirin tədbiri”**

Fikrə getdi ol vəziri-bədnəhad,  
Söylədi: Tapdım bu kara fəsad.

Hökm et qət eyləsinlər əllərim,  
Həm qulağım, burnumu ey sərvərim!

Dara çəkdir, zülm qıl yeksər mənə,  
Bir kişi olsun şəfaətgərmənə.

Sal münadi küçə-bazara tamam,  
Ta ki, bilsin aşkara xas-amm.

Xalq düşsün heyrətə bu qəhrədən,  
Sonra nəfy etdir məni bu şəhərdən.

Ta olum şəhri-nəsaraya rəvan,  
Cümlə görsünlər bu zülmü həm əyan.

Çün gətirdim cümlə tərsanı ələ,  
Dini-İsayə salım bir vəlvələ

Həp nəsara milləti nabud ola,  
Cümlə millətlər ara mərdud ola.

## ترسالرک وزیرک حیله سنه

### فریقته اولماسی

ساده دللو ساندیلر آنی امین  
 جمله سی تا پشتردی آنه جان، دین  
 امر، اهنگندن آنگ چخماز دیلر  
 هر نه امر ایتسه آنی آتماز دیلر  
 اول وزیر، شه نهان هر بر زمان  
 برابرینه قاصد ایلدی روان  
 شاععک آرامی کسیلیدی چون تمام  
 اول وزیره گوندروب آخر بیام:  
 «ای عزیزم! آه که یو انتظار  
 آلدی مندن جمله صبر و اختیار  
 بوخ قراریم ویر گلن امره رواج  
 ایتگلن تیزدر دبمسن بزر علاج  
 شاهه بیغام ایتدی اول فته وزیر  
 «وقتدر ایمدی تلسمه ای امیر!

عیایه سالیم من بزر شرور

Sandılar çünkü məni cümle əmin,  
 Söylərəm, yad eylərəm min-min yəmin.

Mən nəsara oğluyam, dinim mənim,  
 Dini-İsadır, həm ayinim mənim.

Şah vaqif oldu çün imanıma,  
 Cuşa gəldi, qəsd etdi canıma.

İsayi-Məryəm yetişdi dadıma,  
 Yetdi ol pakgövhər fəryadıma.

Canım olsun canına qurban onun,  
 Ağlım olmuş dininə heyran onun,

Heyf ki, böylə gözəl bir dini-pak  
 Dəsti-cahillərdə olmuşdur həlak

Şükr, bizlər tutmuşuq rahi-hüda,  
 Olmuşuq bu dini-həqqə rəhnüma

Eylərəm çün cümle tərsanı mürid,  
 Əсли-məqsuda budur babi-ümid.

Sonra qurram fitnə ilə damlar,  
 Hasil olsun damdan min kamlar.

Bir-birini özləri etsin həlak,  
Cümlə zillətdə ola yeksan xak.

### “Padşahın vəzirin hiyləsinə əməli”

Sözlərini çün vəzir etdi tamam,  
Rəqsə gəldi şövqdən şahi-züləm.

Ol vəzirin sözlərin şahi-dəğəl,  
Çox pəsəndidə görüb etdi əməl.

Qət etdi ol vəzirin əllərin,  
Həm qulaqlarını, həm burnun anın.

Eylədi hədsiz cəfalar biəman,  
Şəhri-tərsayə onu etdi rəvan.

Cünki onu gördü tərsa bu qərar,  
Yandılar əhvalına biixtiyar.

### “Vəzirin tərsaları dəvət etməsi”

Cəm oldu dövrünə çox isxəvi,  
Oldular onun sözünə peyxəvi.

Başlayıb, dəvət edib tərsaları  
Dini-İsayə çağırıldı onları.

## عبوت و مقابلة

يأخذون

امثل اختلاف

متويدن مترجمي:

السنة شرقية واحكام شرعية ملتمى : ميرفنا عبد الله

طالب زاده

سنة ١٣٢٤

Söyləyirdi, nəql edirdi çox fəsih,  
Daima əfal, əqvalı –Məsih.

Gərçi zahir vaizi-əhkam idi,  
Batinində intizari-dam idi.

Nasihi-din idi zahir ol vəzir,  
Batinində var idi min-min şərir.

Altı il yeksər vəziri-pürfitən,  
Milləti-İsaya oldu rahzən.

### **“Tərsaların vəzirin hiyləsinə firiftə olması”**

Sadədillər sandılar onu əmin,  
Cümləsi tapşırdı ona can, din.

Əmr, nəhyindən onun çıxmazlılar,  
Hər nə əmr etsə onu atmazlılar.

Ol vəzir, şəh nihan hər bir zaman,  
Bir-birinə qasid eylərdi rəvan.

Şahın aramı kəsildi çün tamam,  
Ol vəzirə göndərib axır pəyam:

Ey əzizim, ah ki, bu intizar  
Aldı məndən cümlə səbrü ixtiyar.

Yox qərarım, vergilən əmrə rəvac,  
Etgilən tez dərdimə sən bir əlac.

Şaha peyğam etdi ol fitnə vəzir:  
“Vaxtdır imdi, tələsmə, ey əmir!

Dini - İsaya salım mən bir şərər,  
Qalmasın ondan cahanda bir əsər.”

### **“Əmirlərin firiftə olması”**

Ol zaman tərsalar içrə çox əmir  
Var idi xunriz, məşhur, dəlir.

Hər əmirin başda yüz min bəndəsi,  
Cümlə onun xanının şərməndəsi.

Leyk bunlar ol vəzirə çün qulam,  
Eyləyirdilər itaət, vəssalam.

Aşıq idi cümləsi göftarına,  
İqtida eylərdilər rəftarına.

Gər edəydi bir işarə ol vəzir,  
Canını qurban edərdi hər əmir.

Çün gətirdi cümlə tərsanı ələ,  
Vaxt oldu ki, sala bir vəlvələ.

Yazdı ol dəm bir neçə tumari-şər,  
Hər birinin hökmü bir növi-digər.

Hər birini bir əmirin isminə,  
Bir-birinin müxtəlif həm rəsminə.

### “Vəzirin fitnəsi”

Ol birində yazmış idi, ey əmir!  
İntişari-dində ol həp dəlir.

Olsa fərzən müddəti bir kəs sana,  
Qətl et, vermə dəxi möhlət ona.

Ol birində: ey əmiri-huşyar!  
Bu cahanı tərk qıl, ey bavüqar.

Ol birində: aciz olma, ey cavan,  
Etgilən öz qüdrətin xalqa əyan.

Ol birində: xalqla ol sülhcu,  
Həm gözəl xulardan eylə kəsb xu.

Ol birində: et təvəkkül hər zaman,  
Çün təvəkkülsüz olar halın yaman.

Ol birində: yox təvəkkül söyləmiş,  
Həm təvəkkül əhlini zəmm eyləmiş.

Ol birində: ism, rəsm eylə tələb,  
Qoygilən dünyada namilə həsəb.

Əlqərəz, çox fitnəcu söz bu qərar  
Yazmış idi ol vəziri-hiyləkar.

### “Vəzirin xəlvət ixtiyar etməsi”

Çünki məkrü hiyləsin saz eylədi,  
Başqa bir hiylə həm ağaz eylədi.

Atdı vəzi əlli günlük möhlətə,  
Xalqdan çəkdi özünü xəlvətə.

Cümlə tərsa oldu məcnun şövqdən,  
Səbrlər yeksər kəsildi zövqdən.

Ağlayırdılar tamami zar-zar,  
Çün yetim ətfallar tək biqərar.

Səslənirdilər ona, ey canımız,  
Pişva və rəhrövi-imanımız.

Eyləmə, gəl, ixtiyarı bu fəraq,  
Çün həlak eylər bizi bu iştiyaq.

Sən yetim ətfala misli-dayəsən,  
Gəlginən sal başımıza sayə sən.

Bu nə işdir ey Xudayi-zülkərim?  
Dinü dildən qalmışıq cümlə yetim.

Hər nə israr etdilərsə, ol vəzir  
Çıxmadı xəlvətdən ol mərdi-şərir.

Söylədilər ona: Ey mərdi-Xuda,  
Həqqi-İsa, olma bizdən gəl cüda.

Cümlə tərsa dərdinin dərmanısan,  
Milləti-İsanın axır canısan.

Səslədi ol dəm vəzir, ey ümmətim,  
Etməyin qövğayı şur, ey millətim!

Həzrəti-İsa mənə etmiş pəyam,  
Yarlardan xəlvət olmaq, vəssalam.

Üz qoyub divara yalqız gəlmisəm,  
Əlvida, ey yarlar, mən ölmüşəm.

Az qalibdir ömrümə, ey dustan,  
Ruhum olsun nəzdi-İsaya rəvan.

Onda sizdən söylərəm ona tamam,  
Yetirirdi ümmətin cümlə salam.”

### “Vəzirin əmirləri xəlvətə çağırması”

Saldığca sonra hər gün fürsətə,  
Hər əmiri çəkdi bir-bir xəlvətə.

Verdi tumarı, budur hökmi-Məsih,  
Yazılıbdır aşkara həm fəsih.

Nayibi-İsa, müini-dini-həqq,  
Sənsən əlhəqq, bu işə çox müstəhəq.

Mən öləndən sonra sənsən tək əmir,  
Tabe olsunlar sənə xürdü kəbir.

Hər qədər mən zindəyəm, ey xoşzəban,  
Cümlə tərsadan bu sirri tut nəhan.

Çün tənimdən ruh pərvaz eylədi,  
Həm vidai yarı-dəmsəz eylədi.

Əldə tumar aşkara, ey cavan,  
Qıl niyabət iddiasın ol zaman.

Hər əmiri dəvət etdi bu sayaq,  
Hər birinə verdi tumarı-şəqaq.

F. Köçərli adına  
Respublika Uşaq  
KİTABXANASI  
INV. № 86690

Bir-birinə zidd idi tumarlar,  
Məna, məzmun, həm meyarlar.

### “Vəzirin özünü öldürməsi”

Sonra qırx gün xəlvət etdi ixtiyar,  
Öldürüb öz nəfsini ol bivüqar.

Öldüyündən oldular agah çün,  
Cəm oldu isəvi həddən füzun.

Türkü rumi, hind, zənciyü ərəb,  
Var idi hər nə nəsaradan nəsəb.

Çün yetim ətfallar tək biqərar,  
Ağlayırdılar təmamən zar-zar.

Dəfninə cəm oldular pir, cavan,  
Eyləyirkən cümləsi ah, fəğan.

Lazımınca tutdular ona əza,  
Saxladılar ehtiramın cabəca.

### “Nəsaraların xəlifə tikməsi”

Keçdi çün bu əmrədən bir ay tamam,  
Cəm oldu cümlə tərsa bahümam.

Söylədilər: Getdi bizdən çün o yar,  
Bir kəs olsun kim, gərəkdir yadigar.

Nayib olsun, həm xəlifə, həm əmir,  
Cümləmiz ona müütü, dilpəzir.

Çün yetişdi o məqama dastan,  
Çıxdı onda bir əmiri-xoşbəyan.

Səslədi ki, nayibi-İsa mənəm,  
Həm əmiri-cümləyi-tərsa mənəm.

Bu niyabət tək mənə layiqdi, bəs,  
Etməsin bir kəs bu sevdaya həvəs.

Nəhy edirsiz gər mənim göftarımı,  
Oxuyun cümlə, gəlin tumarımı.

### “İxtilaf və qanlı müsadimələr”

Hər əmir etdi bu qismi iddia,  
Əldə tumarın sanib hökmi-Xuda.

Bir-birinin iddiasın rədd edib,  
Qeyzdən bir-birlərin mürtəd edib.

Çıxdı meydana o dəm əğrazlar,  
Həm açıldı fitnəli əmrəzlar.

Səf çəkib, durdu əmirlər baqətar,  
Əllərində cümlə tiği-abdar.

Hər birinin əldə tumarı əyan,  
Dallarında əskəri-bihədd giran.

Oldular çün ümməti fitnəpərəst,  
Etdilər həmlə qamu çün şiri-məst.

Su yerinə tutdu qan səhraları,  
Etdi puç axır bu iş tərsaları.

Yüz min ilə oldu tərsalar həlak,  
Ol girami tənləri yeksani-xak.

Din, millət oldu nabud, xilaf,  
Çünki tapdı hər ikisi ixtilaf.

### “Həzrəti-rəsulun vəsiyyəti”

Əmr etdi ümmətə Xeyri-bəşər  
İxtilaf etməkdən etsinlər həzər.

Çün bilirdi ixtilaf ümməti,  
Puç edib, bada verib çox milləti.

Ol səbəbdən Mustafayı-nikxu  
İxtilafi-ümməti nəhy etdi o.

Həm nəbi, həm xüləfayi-raşidin  
İttihad ilə ediblər nəşri-din.

Şərqü Qərbü Afirikanı ol zaman  
İttifaq ilə tutub islamiyan.

Olmasayıdı ittihad onlarda gər,  
Olmaz idi indi İslamdan əsər.

Olmuş idi milləti-islamian,  
İttihad ilə sərəfrazi-cahan.

İttihad hər millətin, bil, canıdır,  
Dinidir, həm qüvvəti-imanıdır.

### “Islamda ixtilaf”

Həm bizim də, ey gözüm, əhvalımız,  
İsəvilər tək keçindi halımız.

Yetdi çün əğrazi-şəxsilər dəmi,  
Azdırıb, yoldan çıxardı Adəmi.

Düşdü həm İslama axır ixtilaf,  
Çıxdı meydana çün əğrazi-gəzaf.

Qaldı bu üzlətdə Qurani-Mübin,  
Bilmədilər ki, nədir ayini-din.

Alimü cahil, dəni, həm möhtərəm,  
Bitəğaza söylədi hər kəs mənəm.

Gəldi əlqissə miyana çün nifaq,  
Etdilər bir-birlərindən iftiraq.

### **“Qərəzi-şəxsilər”**

Etdi hər kəs iddiayı-səltənət,  
Bulmadı axır bu işlər meymənət.

Düşdü hər kəs bir qərəz sevdasına,  
Aldanıb nəfsi-dəni vəsvasına.

Hər biri yalqız riyasət istədi,  
Cümlə İslama imamət istədi.

Etmədilər guş din əmalına,  
Qalmadılar dinü millət halına.

Eyləyib əhkami-Qurani vida,  
Etdilər min qism məzhəb ixtira.

Hər biri bir məzhəbilə getdilər,  
Bir-birinin məzhəbin rədd etdilər.

Cıxdı meydana o dəm əğrazlar,  
Həm acıldı fitnəli əmrəzələr.

Dini atdı, cümlə tutdu məzhəbi,  
Cün budur əğrazi-şəxsilər dəbi.

Məzhəb üstə bir-birin islamiyan,  
Minlər ilə qətl etdi ol zaman.

Yetdi çox kövrü cəfalar millətə,  
Saldı İslami bu işlər zillətə.

### **“Xaricilərin təzədən ittifaqı”**

Oldu İslam əhli pamali-nifaq,  
Xaricilər əmri görcək bu sayaq.

Sandılar cümlə qənimət fürsəti,  
İttihadə sövq qıldı milləti.

Təzədən həməhdü peyman oldular,  
Cümlə bir qalibdə bir can oldular.

Qurdular hər guşədə min damlar,  
Aldılar ol damdan xoş kamlar.

İngilis Rumiyyədə, İranda  
Açıdı məzhəb məktəbi ol anda.

Həm firəng açdı məkatib bişümar,  
Dövləti-Osmanidə həddən kənar.

Başqalar başqa məkanda ol zaman  
Açıdlar bu qism məktəb bikəran.

### “Nəsaraların İslama ixtilaf salması”

Ol məkatibdən çıxan dəvətçilər,  
Düşməni-islamiyan dəvətçilər.

Başda əmmamə, ciyində ağ əba,  
Geyinib islamlar misli qəba.

Dağılıb İslam arasına nihan,  
Qoydular adların İslam, ol zaman.

Zahirən İslama onlar nikcu,  
Batinən İslama can ilə ədu.

Ol vəziri-ustaddan şad oldular,  
Bunlar ol ustada ustad oldular.

Cıxdılar minbərlərə təzvir ilə,  
Aldadıb İslami min tədbir ilə.

Göstərib İslama hadi özlərin,  
Söylədilər ol vəzirin sözlərin.

“Mən müsəlman oğluyam, dinim mənim  
Dini-İslamdır həm ayinim mənim”.

### “İslamin fırıftə olması”

Etdilər əksər müsəlmani mürid,  
Açıdlar məqsuda çün babi-ümid.

Qəlblərdən məhv edib din ülfətin  
Atdılar meydana məzhəb söhbətin.

Gündə bir məzhəb olundu ixtira,  
Verdilər naħaq məzahibə şiya.

Bir-birini cümle təkfir etdilər,  
Əlqərəz, çox fitnə təzvir etdilər.

Milləti-islama düşdü min şəqəq,  
Şiddət etdi artığınca həm nifaq.

Bir-birin məhv etdilər islamiyan,  
Dərə xəlvət, tülkü bəylər oldu xan.

### “Keçmişləri arzu”

Düşdü canım bir zamanlar yadıma,  
İttihad ilə olanlar yadıma.

Milləti-islamın ol parlaq dəmi,  
Ol şərafət günləri qıvrıq dəmi.

Ol zamanı bir gəlin yad eyləyək,  
Xəstə islam millətin şad eyləyək.

Cümlə, ahəstə verin bir səs-səsə,  
Oxuyaq bu sözləri pəstən-pəsə.

Qanda qaldı ol tərəqqi dəmləri?  
Dini-İslamın o xoş həmdəmləri?

Qanda Faruqi-müəzzzəm həzrəti?  
Bir də ehya eyləsin bu ümməti.

Qanda qaldı ol Əliyyi-namdar?  
Düşməni-İslama çəksin Zülfüqar.

Qanda qaldı dövri-Harun ər-Rəşid?  
Əsl insaniyyətə babi-ümid.

Canım olsun ol günə qurban mənim,  
Könlüm olmuş ol dəmi xahan mənim.

### “İbrət və nəsihət”

Bəsdir, ey islamiyan, bunca nifaq,  
Yetməyibdirmi zamani-ittifaq?

Milləti-islamı abad eyləyin!  
Həm Xuda, peyğəmbəri şad eyləyin!

Tərk edək cümlə məzahib söhbətin,  
Kəsb edək Qurani-münzəl ülfətin.

Tanrı bir, peyğəmbərü Quran bir,  
Qiblə bir, əhkam bir, Fürqan bir.

Bəs nə bais olmuş etmək ixtilaf?  
Hərzə-hərzə söyləmək lafı gəzaf?

Bu məzahib söhbətin həp rədd edin!  
Ol münafiq kəsləri mürtəd edin!

Həm Xuda, peyğəmbəri yad eyləyin  
Şaiqi-dilxəstəni şad eyləyin!

M. A. Talibzadə

# İbrət və müqabilə yaxud ümmətlər ixtilafı

Kompyuter icraçıları: Ülvıyyə Əliyeva

Humay Teymurova

Dizayn: Ramil Kərimov

Yığılmğa verilmişdir: 10.03.08

Çapa imzalanmışdır: 19.03.08

Format: 1/16

Həcmi: 3,5 ç.v

Sayı: 500 nüsxə

Sifariş №: 1024

Kitab “İndiqo” mətbəəsində  
çap olunmuşdur

Bakı, AZ 1014, Azərbaycan  
Salatın Əsgərova küçəsi, 146

Tel./Faks: +99412 596 17 12  
+99412 596 17 13  
+99412 596 17 14

E-mail: indigographics@bk.ru

86690



000000004511